

Bu bir xalq qəzeti
ƏRDÖĞAN BAKI-TBİLİSİ-QARS DƏMİR YOLUNUN ƏHƏMIYYƏTİNDƏN DANIŞDI



Türkiyə Prezidenti Recep Tayyib Ərdöğan Bakı-Tbilisi-Qars dəmir yolu üzərindən əhəmiyyətindən bahs edib. Bu barədə o, Atataürk Hava Limanının keçirilən 12-ci Neqliyyat və Kommunikasiya Şurasındaki çıxışında bildirib.

"Bakı-Tbilisi-Qars dəmir yolu sayesində Qərbi Avropanın Uzaq Asiyinə en ucqar nöqtəsinə qədər birbaşa qatar seferin mümkün vəziyyətə getirdik. Mərəmənin de integrasiya etdiyi bu xətt beynəlxalq təcərit sahəsində yeni və öməni bir alternativ olaraq, zəman keçidkən daha öncə çıxmışdır", - deyə Ərdöğan qeyd edib.

Zakir Həsənov türkiyəli generalla görüşdü

Oktabrın 8-də Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin edilən hərbi attaşesi general-major Zakiriyə Yalçın Müdafia naziri general-polkovnik Zakir Hasanovla təqdim olunub. Müdafia Nazirliyindən Adalet.az-a verilən məlumatda görə, Müdafia naziri yeni təyin olunan hərbi attaşəni Azərbaycanda fəaliyyətə başlaması müəsibtişə toibrık edib, ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətindən sonra uğurlar arzulayıb.

Ölkəmizdə hərbi attaşə fəaliyyətə başlamasından mömənluğun ifadə edən general-major Z. Yalçın Azərbaycan-Türkiyə eləşərinin, xüsusilə hərbi sahada əməkdaşlığı inkişaf üçün seydləri ösirgəməyecəyini bildirib. Görüşdə Azərbaycan ilə Türkiye arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dosluq üzərində quruluşu vürgüləndi. Bildirilib ki, bu əlaqələr yüksək səviyyədə inkişaf edir. Tərəflər, homçının regionində hərbi-siyasi vəziyyəti, hərbi-hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarsılıqlı məramaq doğuran digər məsələləri müzakirə ediblər.

Aqil Abbas

SADIQ MURTUZAYEVİN GÜLABLISI

Bax: səh-5

VAY DƏDƏM VAY, ÖLKƏDƏ EN BÖYÜK İSLAHATLARDAN BİRİ

Səhiyyə Nazirliyinin çox gərgin fəaliyyəti nəticəsində indi hər küçədə təxminen 10 aptek, bazi ləğvində bəlkə 30 aptek və hər məhələdə 3-4 özəl klinika yaradılıb.

Sağ olsun Səhiyyə Nazirliyini ki səhəhetimizlə belə meşğuldur.



İran XİN müavini Ankarada: Qafqazda sülhün bərqərar olması diqqət mərkəzində

İranın xarici işlər nazirinin (XİN) müavini Əli Bağerî Keninin başçılığı ile nümayəndə heyəti Türkiyə rəsmi səfəri gedib.

İran rəsmilərini Ankarada Ədalet və İnkıfət Partiyasının (AKP) sədər müavini Numan Kurtulmuş qəbul edib.

Görüş çerçivəsində siyasi, ticari və mədəni əlaqələrin inkişafı ilə yanaşı, Əfqanistanda sabitlik, bölgə ölkələrinə arasında əməkdaşlıq və Qafqazda sülhün bərqərar olmasına kimi məsələlər müzakirə edilib.

Qeyd edək ki, dünən Türkiyə ilə İran arasında iki ölkənin xarici işlər nazirlarının müavinlərinin başçılığı altında siyasi müzakirələrin aparılacağı barədə xəber yayılmışdır.

BU COCUQLARI NIYƏ MƏHV ETMƏK İSTƏYİRSİNİZ?

Baxıram saytlara və sosial şəbəkələrə, on çox müzakirə olunan məsələlərdən bəri cocuqların məktəbə 5 yaşından getməsi məsləhsidir.

Oğlum Ankaradakı Polis Akademiyasını bitirəndə 20 yaşı vardi. Akademiyadan rektoru baxıltıq gecesindən sonra məni ailəmə öz evində yeməyə davət etdi. Söhbat əsnasında dedim ki, qaydan kimi Tuncayı evləndirəcəm. Məni çox qırıb baxışlarla süzdə və dedi:

- Son oğlunun gənciliyi niyə əlindən almaq istiyirsən, niyə məhv etmək istiyirsən? İyirmi yaşında bir cocaq nə bilsə ailəndə nədir? O, gənciliyi yaşamalıdır, dünyam tanımmalıdır. Bir az kefələməlidir, bərət atılıb-disiməlidir, əlindən alma onun gənciliyini, qay yaşasın. İyirmi beş-iyirmi ələ yaşında evləndirir.

Generalın sözü elə bil məni aylıtdı və ona qulaq asdım. İndi 5 yaşlı uşağı məktəbə göndərərək! Hələ o cocuqluğun kefini yaşamalıdır. Onsur da bağçada cocuqlara yaxşı-oxumağı da öyrədirərək, hətta musiqini də. Dəyməzin cocuqlara, qay cocuqluğun kefini yaşasınlar.



Vüqar Abbasov,
"Ədalət" in Niderlandda xüsusi müxbiri

Məmləkat xətilərləri

Bax: səh-4

HEYF SƏNDƏN, NAZİM AĞAMİROV



1990-ci il, 26 iyul. Məmməd Arəzin evinin altındakı "Gülhərə" kafesində demokratik ilk nömrəni gözləyir. Olardı gecə saat 10-11 arası. Babak Abiyev ilk nömrə əlində girdi kafəyə. İlahi, nə toy-büsət idi? İlk sözü də sən söylədin.

Qəzet yaranan gündən dörd 25 il baş redaktorun 1-ci müavini olsun. Çox vaxt mən cəbhe bölgəsində, rayonlarda olurdum, qəzətə rəhbərlik edirdim.

Ən ağır seyid nəslindən idin, cəddin həmişə bizə kömək olurdu.

Anan Adilə xanım Ağdamda uşaq həkimi idi. Mən başda olmaqla bəs bacının və üç qardaşın həkimi olmuşdu. Son atanın sənətinə, yəni jurnalistikam, Namiq ananın sənətinə, yəni həkimiləri, balaca qardaşın Natiq də hüquq secdi və bu gün Rəsəydən sayılan kişilərləndən biridi.

Uzun illor ərəb ölkələrində tərcüməçilik yapdın, amma qanında jurnalistik vardı. O da soni 90-ci ilə göründü. Düzdür, xalaqlı deyildik, amma bir nəsildən ibarət.

Nazim, nə vaxt Yasamal qəbiristanlığından keçirəməsə mütləq anan Adilə xanımın məzəri özündə bir "Fatihə" surəsi oxuyuram. İndi çox ağrıcı ki, sənin üçün "Fatihə" oxuyacam.

Biz həməyə idik. Taledi də, gözəl övladlar böyük məsələlərdən azad olunanda birincilərə səfərimizdir. Nazim, nə vaxtın var. Allah qalan ömrünü övladlarına və nəvələrinə bağışlaşın.

Hörmətə:
Xalaoğlu Aqil Abbas

Vəkil: "Mixail Saakaşvilin durumu pisləşir"

"Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili artıq 8-ci gündür achi edir və onun fiziki durumu getdiyək pisləşir".

Bunu M.Saakaşvilin vəkili Beka Basilya jurnalistlərə açıqlamasında bildirib. Onun sözlerinə görə, ailo üzvləri sabiq dövlət başçısı ilə bazar ertəsi götürən bələdçəklər.

Qeyd edək ki, eks-prezident oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavido 12 sayılı coşcaqma müssisəsinə yerləşdirilmiş siyasetçi achiq aksiyası keçirir.

Aqil Abbas
aqilabbas@rambler.ru



BU YOLLAR BİZİ AĞDAMA, ORDAN DA ŞUŞAYA APARACAQ

Yenə Ağdamdaydım. Dördyüldən girdim Ağdamə bu dəfə. Taxminən 30-35 kilometr yoldu. Ürəyim dağda döndü. Bordən Ağdamə elə bir yol çəkilir ki,bəzək yolları Avropada görməşəm. Yüzlərlə texnika çıxır insamın qarşısında. Körpülər tikilir, yeraltı keçidlər və su qovşagları tikilir, həyat qaynar. Gözəl görməsəniz inanmasınız.

Və Bərdədən Ağdamə yəni dəmiryol xətti çəkilir. Burda da işlər o qədər sürətlə gedir ki, vaxtını dəqiqliyə deyə bilmərəm, amma yəqin 3-4-aya Ağdam dəmiryoluna da hazırla olacaq.

Bax: səh-2

GUİNLİN LƏTİFƏSİ

Qarinqulu ehsanda o qədər yeyir ki, tərpəne bilmir. Qonsuları bunu arabə ilə evinə aparmalı olurlar. Qarinqulu gözünü açıb gəyidə ulduzları görür və arabacıdan soruşur:

-Orada nə yiğincəqdır?



Arabaçı deyir:

-Orada da ehsan verilir.

Qarinqulu:
-Onda arabanı ora sür.

Bu bir xalq qəzeti
ƏRDÖĞAN BAKI-TBİLİSİ-QARS DƏMİR YOLUNUN ƏHƏMİYYƏTİNDƏN DANIŞDI



Türkiyə Prezidenti Recep Tayyib Ərdöğan Bakı-Tbilisi-Qars dəmir yolu üzərindən əhəmiyyətindən bahs edib. Bu barədə o, Atataürk Hava Limanının keçirilən 12-ci Neqliyyat və Kommunikasiya Şurasındaki çıxışında bildirib.

"Bakı-Tbilisi-Qars dəmir yolu sayesində Qərbi Avropanın Uzaq Asiyinə en ucqar nöqtəsinə qədər birbaşa qatar seferin mümkün vəziyyətə getirdik. Mərəmənin de integrasiya etdiyi bu xətt beynəlxalq təcərit sahəsində yeni və öməni bir alternativ olaraq, zəman keçidkən daha öncə çıxmışdır", - deyə Ərdöğan qeyd edib.

Bu bir xalq qəzeti



ƏDALƏT

www.adalet.az

Qurucusu: Adil Mirbaşyev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-cı ilin iyulundan çıxır

№ 85 (5917) 9 oktyabr 2021-ci il

Qiyməti 30 qəpik

Partiya sədrləri

Şuşaya səfər etdilər



cəbəli, Kurşidbanu Natəvan və Bülbülün heykəlləri, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.

BAŞ NAZİRDƏN QƏRAR

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə İqtisad Kollecinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin, Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Koleccinin, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Koleccinin və Sumqayıt Dövlət Texniki Koleccinin yedidin teşkil edilir.

Adəlet.az-in xəberinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

BMT-nin Baş katibi:

"Səkkiz milyard dollara ehtiyac var"

BMT-nin Baş katibi Antonio Qutyerreş dünya əhalisinin 40 faizi ilə sonuna qədər koronavirusa qarşı peyvənd etdirmək üçün əlavə səkkiz milyard dollara ehtiyac olduğunu bildirib.

Birləşmiş Milletlər Təşkilatı Baş katibi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə global vaksinasiyaların nəzərdə tutulur.

Antonio Qutyerreşin sözlerinə görə, ÜST-ün hazırlanmış plana əsasən 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40 faizi, 2022-ci ilin ortalarına qədər ise 70 faizi vaksinasiyaların keçirmək nezərdə tutulur.

"Bu planın müvəffəqiyyəti dönyuda peyvəndlərin ədəli paylanması asılıdır. Əlaqələndirilmiş və ədəli paylanması asıl olmasına, ölkələrdə xəstəliyə yoxlanma proses olmayıcaq. Həminin xəyri üçün vaksinasiyanın bütün ölkələri əhatə etməsinə çalışılmalıdır", - deyə Antonio Qutyerreş vurğulayıb.

Oxucuların nəzərinə

Oktyabr ayından "Ədalət" qəzeti həftədə 3 dəfə - 2, 4, 6-cı günlər çap olunacaq.

Şuşada silah-sursat aşkarlandı

İşğaldən azad edilmiş ərazilərdə silah-sursatlar aşkar edilmiş və məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Metbuat Xidmətinin Bordo regional qrupundan Adalet.az-a verilən məlumatda görə, Şuşa Ra-

yon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və MİNATEMİZLƏMƏ Agentliyinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri və Daşaltı kəndi ərazisindən 1 avtomat, 3 mina, 30



İlham Əliyev və xanımı Zooloji Parkın açılışında



Oktabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılmış olub.

Adalet.az xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışa istirak ediblər.

Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsiscisi və rehberi Leyla Əliyeyanın təşəbbüsü ilə yenidən qurulub.

Xatırladaq ki, vaxtılı Bakıda ilk dəfə Heyvanat Parkı adlandırılaraq zoopark 1928-ci ilde Xətai rayonundakı Nizami parkının ərazisində açılıb. 1958-ci ilde isə Bakı ərazisində yeni Heyvanat Parkı fealiyyətə başlayıb. 1985-ci ilde torpaq sürüşməsindən sonra Zoopark Bəyildəndən indikləri ərazisine köçürürlər. Əvvəller ərazisinin temirsi olmasından yanaş, heyvanların saxlanıldığı yerlər de yararsız vəziyyətədə olub.

IDEA İctimai Birliyinin təsiscisi və rehberi Leyla Əliyeyanın təşəbbüsü ilə burada genişmişyi yenidenqurma işləri aparılıb. Təxminən 4 il davam edən esaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir seviyyəyə çatdırılıb.

Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı müəyyən etdiyi strategiyada Bakının dünyasının en gözəl şəhərlərindən birinə çevrilmesi istiqamətində görülen işlərin miqyası iləbən dərda artrı. Son illerde Bakıda sakınların ve şəhərimizə gələn qonaqların rahatlığına xidmet edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar, istirahət şəhərləri yaradılıb. Şəhər həyatının müxtəlif layihələrə zənginləşdirilməsi sırasında IDEA İctimai Birliyinin təsiscisi və rehberi Leyla Əliyeyanın təşəbbüsü ilə yenidən qurulmuş qurulma işləri aparılıb. Təxminən 4 il davam edən esaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir seviyyəyə çatdırılıb.

Yenidənqurma işləri zamanı ərazidə mövcud olan ağaç və kolların tam qurub saxlanması xüsusi iddięqət yetirilib. Ümumiyyətə, abadlaşdırılan və yaşıllıq sahəsi artırılan zooparkda daha təbii mühit yaradılıb. Digər yeniliklər və müxtəlif eynək obyektləri ilə yanaş, ərazide uşaq meydancası, lektoriya və elektron bəndələri sistemi var. Zoopark hamının, o cümlədən fiziki məhdudiyyəti şəxslərin, bütün yaş qruplarından olan ziyanətçilərin istirahət edə və maarifləne biləcəyi məkana qərəbli. Əsaslı yenidənqurma işləri nəticəsində zooparkın sakınları üçün daha rahat voleyərlər, akvatorium, kontakt zooparkı, sənə göl və hovuzlar, baytarlıq kliniki işa edilib. Heyvanların saxlandığı voleyərlər hər növün özünəməxsus ehtiyacları nəzəre alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.

Bakı Zooloji parkının yalnız görünüşü deyil, həm də məram və yanışmasının yeni olduğunu xüsusi qeyd edilməlidir. Zooparkın əsas məqsədi insanlar üçün canlı alem, xüsusiən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə bilişlərini tədqiqt və konservasiya mərkəzine çevriləndən ibarətdir. Bu xüsusiən, Azərbaycanın "Qırmızı kitab"ına dañıl olan növlərin təbii populyasiyası və reintroduksiyası baxımdan, burada heyvanların artırılması üçün münbit şərait yaradılıb. Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, "Qırmızı kitab"da düşən növlərin sayı isə 22-dir.

Qeyd edək ki, zooparklar yalnız əyləncə məkanı deyil, həm də elmi-maafırçılık müəssisəsi funksiyası yinə yetirir. Ümumiyyətə, zooparkın fealiyyət istiqamətlərinə ətraf mühitin, o cümlədən nadir və nəslə kəsimləndən əldən növlərin mühafizəsi, çoxaldımlı üzrə işlərin həyata keçirilməsi, heyvanların müvafiq tələblərə uyğun saxlanılması üçün şəraitin yaxşılaşdırılmasına yönəlmış tədqiqat işlərinin aparılması, canlı alem və biomüxtəlifliklərin qorunması sahələrində insanların məlumatlandırılması da-xildir.

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı



Yeni növ koronavirus (COVID-19) infeksiyası ile mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin emək-həqiqətinə müddəti əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Adalet.az xəber verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişiklikle COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin eməkhaqlarına verilən əlavənin müddəti noyabrın 1-dek uzadılıb.

Qeyd edək ki, bu müddət sentyabrın 1-də başa çatmışdı.

İlham Əliyev: "Yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağı..."

2020-ci il oktyabr ayının 4-de 27 illik həsrətdən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz Cəbrayıl şəhərinin işğaldan azad etməklə 44 günlük Zəfer Qələbəsinə təməlini qoysdu. Cəbrayılın işğaldan azad edilməsinin bir illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu rayonda işğaldan sonra başlanan quruculuq - bərpa işləri ilə tanış olmaq məqsədile sefərdə olub.

Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə şəhərin yeniden qurulması baş planı Prezident və ictimaiyyətə təqdim olundu. Prezident İlham Əliyev görüş zamanı

lan cənab Prezident bidirdi ki, Oktobre 4-ü Azərbaycan xalqının tərəfindən əbdi qalacaq. "Çünki oktyabrın 4-de Cəbrayıl şəhəri işgalçılarından azad edildi və bu Qələbənin çox böyük mənəsi var idi. İlk dəfə olaraq mühəreibənin birinci heftesində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənəsi var idi. Bu, bizim Ordumuzə elave güc verdi, inam verdi. Qələbəden sonra şəhər Ordumuz öz tarixi missiyasını digər yerlərdə de icra etmişdir.

Cəbrayıl ictimaiyyətinin çox böyük həlledici əhəmiyyəti var idi. Düşmənin müdafiə xəttini məhz bə istiqamətdə yara bilmış. Strateji əhəmiyyət daşıyan kəndləri azad edəndən



çoxlu qonaqların rahatlığına xidmet edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar, istirahət şəhərləri yaradılıb. Şəhər həyatının müxtəlif layihələrə zənginləşdirilməsi sırasında IDEA İctimai Birliyinin təsiscisi və rehberi Leyla Əliyeyanın təşəbbüsü ilə yenidən qurulmuş qurulma işləri aparılıb. Təxminən 4 il davam edən esaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir seviyyəyə çatdırılıb.

"Böyük Qayıdış" Cəbrayılın azad olunması ilə yuxarıda qeyd etdi. Çəbrayılın azad olunması ilə qədər böyük potensialdən xidmət edən əsərənən qaytarmaq, insanları qaytarmaq böyük potensialdən xəbər verir. Biz bütün gücləri sefərber etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayıl və bütün başqa rayonlarımızı yenidən qurraq, bərpa edək. Buna nail olmaq üçün eməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur.

Bizim Qələbəmizin rəmzi olan yumruq tekke güc rəmzi deyil, bu, birkən rəmzi deyil. Bütün herçiblərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik.

Onlar əsl qəhrəmənlərdir. 44 ərəzindən

dövründə tərəfdərliyin qurulması, ondan sonra qırmızı rəmzi deyimlərdir. Məhərabənin tərəfdərliyin qurulması, ondan sonra qırmızı rəmzi deyimlərdir. Strateji yüksəkliklər işgaldərlərdən azad olundan sonra Cocuq Mərcanlıya həyatın qaytması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qaydış Büyük Qayıdışın başlangıcı idi.

Ermenistanla Azerbaycan arasındakı ədəbat əbdi olmamalıdır. Rejionda yeni dövr başlayıb. Bu dövrü müsbət istiqamətə yönəldirmək lazımdır. Azərbaycanla Ermenistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı verilen ifadələrə de bizi dəstəkleyirik. Artıq bu, mühəreibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır. İki ələ arasında danişqınlıq dördüncü artıq müzakirə olunur. Bəzilər bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermenistan arasında barışçı, yeni sülh müqaviləsi imzalansın. Sərhədlerin delimitasiyası həyata keçirilsin.

Ermenistanla Azerbaycan arasındakı ədəbat əbdi olmamalıdır. Rejionda yeni dövr başlayıb. Bu dövrü müsbət istiqamətə yönəldirmək lazımdır. Azərbaycanla Ermenistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı verilen ifadələrə de bizi dəstəkleyirik. Artıq bu, mühəreibənin hər

hansı bir riskini aradan götürmək üçün lazımdır. İki ələ arasında danişqınlıq dördüncü artıq müzakirə olunur. Bəzilər bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermenistan arasında barışçı, yeni sülh müqaviləsi imzalansın. Sərhədlerin delimitasiyası həyata keçirilsin.

Ermenistanla Azerbaycan arasındakı ədəbat əbdi olmamalıdır. Rejionda yeni dövr başlayıb. Bu dövrü müsbət istiqamətə yönəldirmək lazımdır. Azərbaycanla Ermenistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı verilen ifadələrə de bizi dəstəkleyirik. Artıq bu, mühəreibənin hər

hansı bir riskini aradan götürmək üçün lazımdır. İki ələ arasında danişqınlıq dördüncü artıq müzakirə olunur. Bəzilər bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermenistan arasında barışçı, yeni sülh müqaviləsi imzalansın. Sərhədlerin delimitasiyası həyata keçirilsin.

Ermenistanla Azerbaycan arasındakı ədəbat əbdi olmamalıdır. Rejionda yeni dövr başlayıb. Bu dövrü müsbət istiqamətə yönəldirmək lazımdır. Azərbaycanla Ermenistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı verilen ifadələrə de bizi dəstəkleyirik. Artıq bu, mühəreibənin hər

hansı bir riskini aradan götürmək üçün lazımdır. İki ələ arasında danişqınlıq dördüncü artıq müzakirə olunur. Bəzilər bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermenistan arasında barışçı, yeni sülh müqaviləsi imzalansın. Sərhədlerin delimitasiyası həyata keçirilsin.

Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə 44 ənənəvi rəmzi deyimlərdir. 44 ərəzindən

dövründə tərəfdərliyin qurulması, ondan sonra qırmızı rəmzi deyimlərdir. Strateji yüksəkliklər işgaldərlərdən azad olundan sonra Cocuq Mərcanlıya həyatın qaytması artıq mümkün olmuşdur. Cəbrayılın sonunda Qələbənin, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işgaldərlərdən azad edildi və Laçın dehliyi. Azərbaycanın nezarətine həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər.

5 il ərzində ele bir yeni Azerbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracaq ki, bütün dünyaya bîzə qibət edəcək.

Mühəreibə başa çatandan sonra bu gün artıq yeni reallıqlar yaranıb. Azərbaycanla Ermenistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, birləşmələrin ərzində təbəqələrinin normallaşdırılması, ondan sonra qırmızı rəmzi deyimlərdir. Strateji yüksəkliklər işgaldərlərdən azad olundan sonra Cocuq Mərcanlıya həyatın qaytması artıq mümkün olmuşdur. Cəbrayılın sonunda Qələbənin, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işgaldərlərdən azad edildi və Laçın dehliyi. Azərbaycanın nezarətine həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər.

Bütün herçiblərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik.

Onlar əsl qəhrəmənlərdir. 44 ərəzindən

dövründə tərəfdərliyin qurulması, ondan sonra qırmızı rəmzi deyimlərdir. Strateji yüksəkliklər işgaldərlərdən azad olundan sonra Cocuq Mərcanlıya həyatın qaytması artıq mümkün olmuşdur. Cəbrayılın sonunda Qələbənin, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işgaldərlərdən azad edildi və Laçın dehliyi. Azərbaycanın nezarətine həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər.

Bütün herçiblərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik.

Onlar əsl qəhrəmənlərdir. 44 ərəzindən

dövründə tərəfdərliyin qurulması, ondan sonra qırmızı rəmzi deyimlərdir. Strateji yüksəkliklər işgaldərlərdən azad olundan sonra Cocuq Mərcanlıya həyatın qaytması artıq mümkün olmuşdur. Cəbrayılın sonunda Qələbənin, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işgaldərlərdən azad edildi və Laçın dehliyi. Azərbaycanın nezarətine həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər.

Bütün herçiblərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik.

Onlar əsl qəhrəmənlərdir. 44 ərəzindən

dövründə tərəfdərliyin qurulması, ondan sonra qırmızı rəmzi deyimlərdir. Strateji yüksəkliklər işgaldərlərdən azad olundan sonra Cocuq Mərcanlıya həyatın qaytması artıq mümkün olmuşdur. Cəbrayılın sonunda Qələbənin, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işgaldərlərdən azad edildi və Laçın dehliyi. Azərbaycanın nezarətine həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər.

Bütün herçiblərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik.

Onlar əsl qəhrəmənlərdir. 44 ərəzindən

dövründə tərəfdərliyin qurulması, ondan sonra qırmızı rəmzi deyimlərdir. Strateji yüksəkliklər işgaldərlərdən azad olundan sonra Cocuq Mərcanlıya həyatın qaytması artıq mümkün olmuşdur. Cəbrayılın sonunda Qələbənin, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işgaldərlərdən azad edildi və Laçın dehliyi. Azərbaycanın nezarətine həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər.


Bütün herçiblərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik.

Onlar əsl qəhrəmənlərdir. 44 ərəzindən

dövründə tərəfdərliyin qurulması, ondan sonra qırmızı rəmzi deyimlərdir. Strateji yüksəkliklər işgaldərlərdən azad olundan sonra Cocuq Mərcanlıya həyatın qaytması artıq

Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Nº 83 (2264) 9 oktyabr 2021-ci il



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

Azərbaycanın və Ermənistanın fərqli istəkləri

Bu gün dünyada baş verən siyasi gəlşəmləri izleyəndə, təbib ki, bizi daha çox özüne çəkən məmələkətimizə bağlı istor açıq, istor da gizlin gedən yarılardır. Yəni, dünya mediyası istor yazılı, istor elektron informasiya agentlikləri, həm böyük dövlətlərin, həm də ayrı-ayrı siyasi dairələrin maraqları yayılmışdır, təbib ki, həm də bir sifariş at yerinə yetirilir. Bu mənədə Ermənistan hakimiyətinin atlığı addımları və bu addımlara paralel olaraq, erməni diasporunun və ermənipərod güclərinin yürütdüyü məmələkəsi siyasi gedisler mütamadlı olaraq bu və ya digər formada mediyaya sızır. Bəzan bu, bilərkəndən edilir. Neca deyərlər, baş verənlərin hansı formada üzə çıxmamasından asılı olmayaq, bəlli olan gerçikliklər göz önləndirir. Bəlib ki, Ermənistanın tərəfinin bu gün də bütünlükə cökmiş ordusunun yenidən qurmaq üçün atlığı addımlar iqtisadi gücün sıfır sıvayıyosunda olmasına baxmayaq, silahlanması, bunuluna yanaş, Azərbaycana qarşı hər cür toxribatlara ol atması

heç kimə sirr deyil. Deməli, düşmən aparan, daha doğrusu, imzalanın əftərəli boyanıtan sərtərindən daha çox özünü məmələkəsi yürütməyə hasablanmış addımlar atır. Əgər təkcə son aymaş verən hadisələrin, erməni mediyasının gündəmənən gətirdiyi mövzuları dəqiqələr arasında görərik ki, Ermənistan hələ də Dağlıq Qarabağı özünün hesab edən, möghubiyətə barışmayan və bunu müvəqqəti hesab edən qüvvələr var və onlar da müxtəlif vəsitslərlə həm Azərbaycana tozyiq göstərmək, həm də məmələkəni yenidən alovlandırmaya quluya tutublar.

Maraqlı bir nüans var. Bəlib ki, son vaxtlar Ermənistan vətəndaşlarının, cəvallı, kəhən döyüşçülərin "yolu azib" Azərbaycan ərazisinə keçməsi az qala intensiv bir hal alıbdi. Neca deyərlər, bu ya Ermənistanın və unun vətəndaşlarından yeni bir sindrom - yoni xəstəlik növüdür, ya da bu dünənmiş addımların notosidir. Yəni, Ermənistanın tərəfinin tomsilçiləri bu "yolun azmış" adımların simasında ərazimizə keçir

vo burada terror aktları höyata keçirməyə cəhd edirlər.

Təessüflər olsun ki, ermənilərin bu "yolu azmış" rus sülhəmərlərinin gözü qarşısında baş verir. Bu da maraqlıdır ki, homin yolu azanlar, dəha çox rus sülhəmərlərinin nəzarət etdiyi orazilderde "itkin" düşürlər. Vo sonra da Ermənistən tərəfinin tomsilçiləri ilə birlikdə rus sülhəmərlərini "itkin" düşmiş, "yolu azmış" adımları - erməniləri axtarmaya başlayırlar. Zənimco, bu "oyunun" özü də bir psixoloji toxibrat işlədilər. Düşən sohbetlərimiz, əsgərlərimiz qarşılıqlı ortaşı bu addım da əftərəli boyanıtanın əzəmətli əlavəsi. Təsirlərini qoynuxuna haram qatıb. Onlar bu həqiqətlərlə üz-üzə savaşdan çəkinib yalnız verdikləri açıqlamalar, bildirişlər münasibətlər fonunda Ermənistən dəstəkləməyə çalışırlar. Hətta Rusiya Prezidentinin imzası olan bayanata ohemiyət verməyən bəzi ermənipərod rusiyalılar, yəni onlarında Rusiyannı mövqeyinə xələf götürən ayrı-ayrı xəsto taxəyyüllü siyasetçilər özlərinin çıxışları ilə bizim Şimal qonşusunun prezidentinin dənəfuzuna lez salmaqdan çıkmırlar. Görünür, maddiyyatı satılmış bəzələr gələnəkən, qazancı qazanıb. Onlar öz prezidentlərinin imzasına hörmət edərlər.

Cox maraqlıdır ki, Rusiya tərəfi də Ermənistan-Azərbaycan sohbetlərinin Sovet dövründən xoritesi ilə müəyyənəlməsi üçün fealiyyət göstərən qrupun işinə mane olmaq istəyin bozı güclərinin qarşısına alıbgə nadənsə maraq göstərmir. Ola bilsin ki, bunun özü də daha güclü maraq sahiblərinin idmidir. Amma unutmaq olmaz ki, sohbet məsələsinin tam şəkildə həll edilməsi Ermənistən üçün da faydalı olar. Ən azından bu qonşu dövlət özərzisi cəvərcisində iqtisadi, siyasi əlaqələr qurmaq imkanını tam qazanmış olar. Lakin hadisələrin gedisi göstərir ki, Ermənistən baş naziri Paşayevin və onun komandası hələ də konkret azad edilmişləri onların sohbetləri...

Bax, bütün bunlar bizim 44 günlük mühərbiyədəki Zəfərümüzün mahiyyətini sorguluyur. Hər kəso birmonalı şəkilde kimin işşalçı, kimin vandal, kimin də öz torpağının azad etdiyini ortaya qoynay gərgək stibtdur. Yəni, fakt özü hər şeyi kifayət qədəm toqdim etmək güclündədir.

Bu gün ölkə prezidentinin ardıcıl olaraq vurğuladığı "Status yoxdur, bu artıq arxivə verilib. Dağlıq Qarabağ adlı qurum yoxdur və bir daha da olmayaçaq" fikirlerinə rəğmen Ermənistəndəki ABS sofrının sayılaşmaları ona göstərir ki, bizim həqiqətlər bizi sevməyənlərin da yuxusuna haram qatıb. Onlar bu həqiqətlərlə üz-üzə savaşdan çəkinib yalnız verdikləri açıqlamalar, bildirişlər münasibətlər fonunda Ermənistən dəstəkləməyə çalışırlar. Hətta Rusiya Prezidentinin imzası olan bayanata ohemiyət verməyən bəzi ermənipərod rusiyalılar, yəni onlarında Rusiyannı mövqeyinə xələf götürən ayrı-ayrı xəsto taxəyyüllü siyasetçilər özlərinin çıxışları ilə bizim Şimal qonşusunun prezidentinin dənəfuzuna lez salmaqdan çıkmırlar. Görünür, maddiyyatı satılmış bəzələr gələnəkən, qazancı qazanıb. Onlar öz prezidentlərinin imzasına hörmət edərlər.

Bütün bunların ümumi mənzərəsi olandan xəber verir ki, Ermənistən konnardan idarə edilən bəzək qrupun olındır. Həmin qrup da dövlətin, erməni xalqının deyil, öz şəxsi istəyindən çıxış edir. Bu istek də dəhədən xəbərsizdir. Əks təqdirdə, onlar öz prezidentlərinin imzasına hörmət edərlər.

Ümumiyyətə, müəyyən qədər iqtisadi proseslərə nəzarət etmək güclənən və gerçəkliyən qörmək imkani verib. Bu isdə Azərbaycan Prezidenti canab İlham Əliyevin keçirdiyi görüşlər, video konfranslarda etdiyi çıxışlar, eləcə də ölkə prezidentinin köməkçisi Hikmət Hacıyevin və Xərici İşlər Nazirliyinin gördüyü bütün işlər həm Qarabağ həqiqətlərin, həm də Azərbaycan gerçəkliyin hər kəsənədən yaxşıdan tanıdır və toqdim edir. Tokco avqust və sentyabr ayları orzindən ələkomsa sofer etmiş siyasi qurumların temsilçilərinin, dövlət başçılarının, xərici işlər nazirlerinin, senat və parlament temsilçilərinin, həm Azərbaycan rohborluq ilə görüşləri, həm işgalden azad edilmişləri onların sohbetləri...



foaliyyət planına malik deyil. Çünkü bu komandanın ayrı-ayrı üzvləri öz açıqlamaları ilə həm də sayılaşmış olurlar. Yəni, onların açıqlamaları Paşayevin mövqeyinə də, imzasına də özündən vurulan zorbıdır.

Bütün bunların ümumi mənzərəsi olandan xəber verir ki, Ermənistən konnardan idarə edilən bəzək qrupun olındır. Həmin qrup da dövlətin, erməni xalqının deyil, öz şəxsi istəyindən çıxış edir. Bu istek də dəhədən xəbərsizdir. Əks təqdirdə, onlar öz prezidentlərinin imzasına hörmət edərlər.

Ümumiyyətə, müəyyən qədər iqtisadi proseslərə nəzarət etmək güclənən və gerçəkliyən qörmək imkani verib. Bu isdə Azərbaycan Prezidenti canab İlham Əliyevin keçirdiyi görüşlər, video konfranslarda etdiyi çıxışlar, eləcə də ölkə prezidentinin köməkçisi Hikmət Hacıyevin və Xərici İşlər Nazirliyinin gördüyü bütün işlər həm Qarabağ həqiqətlərin, həm də Azərbaycan gerçəkliyin hər kəsənədən yaxşıdan tanıdır və toqdim edir. Tokco avqust və sentyabr ayları orzindən ələkomsa sofer etmiş siyasi qurumların temsilçilərinin, dövlət başçılarının, xərici işlər nazirlerinin, senat və parlament temsilçilərinin, həm Azərbaycan rohborluq ilə görüşləri, həm işgalden azad edilmişləri onların sohbetləri...

Ümumiyyətə, müəyyən qədər iqtisadi proseslərə nəzarət etmək güclənən və gerçəkliyən qörmək imkani verib. Bu isdə Azərbaycan Prezidenti canab İlham Əliyevin keçirdiyi görüşlər, video konfranslarda etdiyi çıxışlar, eləcə də ölkə prezidentinin köməkçisi Hikmət Hacıyevin və Xərici İşlər Nazirliyinin gördüyü bütün işlər həm Qarabağ həqiqətlərin, həm də Azərbaycan gerçəkliyin hər kəsənədən yaxşıdan tanıdır və toqdim edir. Tokco avqust və sentyabr ayları orzindən ələkomsa sofer etmiş siyasi qurumların temsilçilərinin, dövlət başçılarının, xərici işlər nazirlerinin, senat və parlament temsilçilərinin, həm Azərbaycan rohborluq ilə görüşləri, həm işgalden azad edilmişləri onların sohbetləri...

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasimov Türkiyənin Azərbaycandakı fəvgələdə və salahiyyətli səfiri Cahit Bağcı ilə görüşüb. Səfiri Ali Məktəbdən gərməkən bildirən Elmar Qasimov BANM-in uğurlarından bəhs edib. Bu il ölkə üzrə Prezident təqədümü la-yiq görülen 102 nəfərdən 33-nün BANM-in tələbəsi olduğunu qeyd edən rektor bildirib ki, bu, Azərbaycan təhsil tarixində en yüksək göstəricidir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə Bakı Ali Neft Məktəbini kimi nüfuzlu, bəynalxalq seviyyəli bir ali təhsil müəssisəsinin fealiyyətini yüksək qiymətləndirib.

Elmar Qasimov vuruşub, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda geniş əlaqələrin qurulmasına mərakeş etdi. Elmar Qasimov BANM-in rektoru təqədümü la-yiq görülen 102 nəfərdən 33-nün BANM-in tələbəsi olduğunu qeyd edən rektor bildirib ki, bu, Azərbaycan təhsil tarixində en yüksək göstəricidir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə Bakı Ali Neft Məktəbini kimi nüfuzlu, bəynalxalq seviyyəli bir ali təhsil müəssisəsinin fealiyyətini yüksək qiymətləndirib.

Elmar Qasimov vuruşub, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda geniş əlaqələrin qurulmasına mərakeş etdi. Elmar Qasimov BANM-in rektoru təqədümü la-yiq görülen 102 nəfərdən 33-nün BANM-in tələbəsi olduğunu qeyd edən rektor bildirib ki, bu, Azərbaycan təhsil tarixində en yüksək göstəricidir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə Bakı Ali Neft Məktəbini kimi nüfuzlu, bəynalxalq seviyyəli bir ali təhsil müəssisəsinin fealiyyətini yüksək qiymətləndirib.

Elmar Qasimov vuruşub, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda geniş əlaqələrin qurulmasına mərakeş etdi. Elmar Qasimov BANM-in rektoru təqədümü la-yiq görülen 102 nəfərdən 33-nün BANM-in tələbəsi olduğunu qeyd edən rektor bildirib ki, bu, Azərbaycan təhsil tarixində en yüksək göstəricidir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə Bakı Ali Neft Məktəbini kimi nüfuzlu, bəynalxalq seviyyəli bir ali təhsil müəssisəsinin fealiyyətini yüksək qiymətləndirib.

Elmar Qasimov vuruşub, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda geniş əlaqələrin qurulmasına mərakeş etdi. Elmar Qasimov BANM-in rektoru təqədümü la-yiq görülen 102 nəfərdən 33-nün BANM-in tələbəsi olduğunu qeyd edən rektor bildirib ki, bu, Azərbaycan təhsil tarixində en yüksək göstəricidir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə Bakı Ali Neft Məktəbini kimi nüfuzlu, bəynalxalq seviyyəli bir ali təhsil müəssisəsinin fealiyyətini yüksək qiymətləndirib.

Elmar Qasimov vuruşub, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda geniş əlaqələrin qurulmasına mərakeş etdi. Elmar Qasimov BANM-in rektoru təqədümü la-yiq görülen 102 nəfərdən 33-nün BANM-in tələbəsi olduğunu qeyd edən rektor bildirib ki, bu, Azərbaycan təhsil tarixində en yüksək göstəricidir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə Bakı Ali Neft Məktəbini kimi nüfuzlu, bəynalxalq seviyyəli bir ali təhsil müəssisəsinin fealiyyətini yüksək qiymətləndirib.

Elmar Qasimov vuruşub, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda geniş əlaqələrin qurulmasına mərakeş etdi. Elmar Qasimov BANM-in rektoru təqədümü la-yiq görülen 102 nəfərdən 33-nün BANM-in tələbəsi olduğunu qeyd edən rektor bildirib ki, bu, Azərbaycan təhsil tarixində en yüksək göstəricidir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə Bakı Ali Neft Məktəbini kimi nüfuzlu, bəynalxalq seviyyəli bir ali təhsil müəssisəsinin fealiyyətini yüksək qiymətləndirib.

Elmar Qasimov vuruşub, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda geniş əlaqələrin qurulmasına mərakeş etdi. Elmar Qasimov BANM-in rektoru təqədümü la-yiq görülen 102 nəfərdən 33-nün BANM-in tələbəsi olduğunu qeyd edən rektor bildirib ki, bu, Azərbaycan təhsil tarixində en yüksək göstəricidir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə Bakı Ali Neft Məktəbini kimi nüfuzlu, bəynalxalq seviyyəli bir ali təhsil müəssisəsinin fealiyyətini yüksək qiymətləndirib.

Elmar Qasimov vuruşub, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda geniş əlaqələrin qurulmasına mərakeş etdi. Elmar Qasimov BANM-in rektoru təqədümü la-yiq görülen 102 nəfərdən 33-nün BANM-in tələbəsi olduğunu qeyd edən rektor bildirib ki, bu, Azərbaycan təhsil tarixində en yüksək göstəricidir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə Bakı Ali Neft Məktəbini kimi nüfuzlu, bəynalxalq seviyyəli bir ali təhsil müəssisəsinin fealiyyətini yüksək qiymətləndirib.

Elmar Qasimov vuruşub, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda geniş əlaqələrin qurulmasına mərakeş etdi. Elmar Qasimov BANM-in rektoru təqədümü la-yiq görülen 102 nəfərdən 33-nün BANM-in tələbəsi olduğunu qeyd edən rektor bildirib ki, bu, Azərbaycan təhsil tarixində en yüksək göstəricidir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə Bakı Ali Neft Məktəbini kimi nüfuzlu, bəynalxalq seviyyəli bir ali təhsil müəssisəsinin fealiyyətini yüksək qiymətləndirib.

Elmar Qasimov vuruşub, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda geniş əlaqələrin qurulmasına mərakeş etdi. Elmar Qasimov BANM-in rektoru təqədümü la-yiq görülen 102 nəfərdən 33-nün BANM-in tələbəsi olduğunu qeyd edən rektor bildirib ki, bu, Azərbaycan təhsil tarixində en yüksək göstəricidir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə Bakı Ali Neft Məktəbini kimi nüfuzlu, bəynalxalq seviyyəli bir ali təhsil müəssisəsinin fealiyyətini yüksək qiymətləndirib.

